


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ - 100

AXC Parlamentinin sosialist fraksiyasının üzvü



Səməd ağa Ağamalioğlu 1867-ci ildə Qazax qəzasının Qırqaq Kəsəmən kəndində, varlı mülkədar ailəsində anadan olmuşdur. Kiçik yaşlarında o dövrde Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Tehsilini davam etdirmək üçün sənədlerini Vladiqaz Hərbi Proqimnaziyasına vermiş və 1887-ci ildə oranı da müvəffəqiyetle bitirmiştir. Zəmanesinin mədəni və gəzüaçıq adamı olan Səməd ağa kasıbları özü ilə bərabər seviyyədə tutan bir şəxs idi. O, varlı bir ağa olsa da, heç kəsi incitməmiş, əksinə hamının yaxşı yaşamaq haqqının olduğunu düşünmüştü. Nəhayət, 1905-ci ildə o, ata-babadan qalan bütün varidatını - yüzlərlə iri ve xirdabunuzlu heyvan sürürlərini, at ilxilarını, on kiloqlamlarla qızıl və daş-qas dolu küpələrini, yüz hektarlarla torpaq sahələrini xidmətçilərinə paylayaraq ağalıqdan imtina etmişdir. Bu, o zaman varlılar tərefindən ağılsızlıq, yoxsullar tərefindən görünməmiş alicənablıq kimi qiymətləndirilmişdi.

Ümumiyyətə, dünya tarixində kasıbların xeyrinə varidatından keçən şəxslər bir neçə nəfər ola bilər. Səməd ağa kimi geniş dünyagörüşünə malik varlı insanlar nadir hallarda olub. Adətən be'lələrini düzgün başa düşmək iqtidarında olmayanlar onları utopiyacı adlandırdılar. Tərcüməyi-halından da göründüyü kimi, Səməd ağa Ağamalioğlu ruhən müstəqil olke, azad vətəndaş və bərabərlik tərefdarı kimi yetişmişdi.

1905-1907-ci illər inqilabı dövründə Azərbaycanda əhalinin sosial, maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq, daha dinc və ədaləti cəmiyyət qurulması namənə mübarizədə fəal iştirak etmişdir. Rusiya bolşevikləri ilə tanışlıqdan sonra Səməd ağa onların əqidələrini bəyənib qəbul etdi və kommunistlərin sıralarına daxil olmayı qərara aldı. O, 1917-ci ilin aprelindən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP-nin) İcraiyyə Komitəsinin və Yelizavetpol Quberniya (indiki Gence şəhəri) Sovetinin üzvü olmuşdur.

Səməd ağa Ağamalioğlu 1918-ci ilin fevralında Tiflisə köçməş, bolşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri, həmin təşkilatın orqanları sayılan "Gələcək" və "Pobujdeniye" qəzetlərinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti qurulandan bir qədər sonra -1918-ci ildin sonunda Bakıya gelmişdir. Cumhuriyyətin Parlamentinə üzv seçilmiş rərək sosialistlər fraksiyasının üzvü olmuşdur. Parlamentdə bir çox qanunların və mühüm dövlət sənədlerinin müzakiresində və qəbulunda fəal iştirak etmişdir.

Bundan sonra o, AXC-də sosialist fraksiyasının üzvü olan bolşeviklərin xəttinə tərəfdar çıxmış müsavatçıların milli siyasetini qətiyyətlə pişmiş, İngilis si-

lahlı müdaxiləcilerinin Bakıdan çıxarılmasını, Azərbaycanla Sovet Rusiyası arasında ittifaq yaradılmasını tələb etmişdir.

Sovet hakimiyyətinin Azərbaycanda tərətdiyi silahlı dövlət çevrilişindən sonra Səməd ağa Ağamalioğlu bolşevik hakimiyyətində yüksək vəzifələrə təyin edilmişdir. O, respublikanın ilk xalq torpaq komissarı, 1921-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini, SSRİ-nin I Sovetlər qurultayında SSRİ MİK üzvü, sonra SSRİ MİK Rəyasət Heyətinin üzvü, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) MİK sədrlerindən biri olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin, Ümumittifaq Kommunist Bolşeviklər Partiyası Zaqafqaziya Ölkə Komitəsinin tərkibinə seçilmişdir.

1922-ci il avqustan 11-də Səməd ağa Ağamalioğlu sovet dövlətinin rəhbəri Vladimir Leninlə görüşmüş, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş, Azərbaycan SSR-də istifadə olunan əreb-fars əlifbasının latin əlifbasi ilə əvəz olunması təklifini irəli sürmüştür. O dövdə müsəlman aləmində böyük narazılıqla qarşılanan bir ideyanın müəllifi də yene Səməd ağa idi. O, dövlətdən qadınlara azadlıq, kişilərlə bərabər hüquqlar verilməsini, min illərlə davam edən ədalətsizliyin aradan qaldırılmasını tələb etmişdi. Səməd ağa hökumətə qadınlara çadranı çıxarmaq, təhsil almaq, vəzifə tutmaq, seçmək və seçilmək kimi əsas hüquqların verilməsi təkliflərini irəli sürmüştür. Lenin bu təklifləri çox bəyənmiş və bunu Şərqdə Mədəni İnqilab adlandırmışdır. Beləliklə, Səməd ağa Şərqdə mədəni inqilabın banisi kimi bir ad qazanmışdır. Ancaq bir çox radikal dini qurumlar, qarağuruhçular və qatı dindarlar onun ölümüne fitva vermişdilər.

O, Azərbaycan dilinin inkişaf etdirilməsinə cidd-cəhdə çalışırı. Əreb-fars əlifbalarına qarşı çıxaraq öz dilimizə uyğunlaşdırılmış latin əlifbasına keçilməsini istəyirdi. Sovet hökuməti onun bütün bu dəyərlə təkliflərinin həyata keçməsinə şərait yaratdı.

Səməd ağa Ağamalioğlu 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifba-sı Komitəsinin sədri olmuşdur. O, tekce Azərbaycanda deyil, Sovet ittifaqının digər müttəfiq respublikalarında da yeni latin əlifbasına keçilməsinə şəxşən rəbərlik etmişdir. Ağamalioğlu ne qədər ağır vəzifə yükü daşısa da, həmişə çox maraq göstərdiyi mətbuatda çıxış etməyə imkan tapmış və geniş publisistik fəaliyyət göstərmişdir. Respublikada nəşr olunan bir sıra qəzet və jurnallarla sıx əməkdaşlıq etmişdir.

Səməd ağa Ağamalioğlu 1930-cu ildə Moskvada olarkən gözənlənilərən vəfat etmiş və orada dəfn edilmişdi. Lakin sonradan Azərbaycan hökumətinin qərarı ilə cənəzəsi Bakıya getirilərək Fəxri xiabanda torpağa tapşırılmışdır. Sovet dönenində onun adını daşıyan ali məktəb, küçələr, kolxoz və sovxozi vardi.

Görkəmli ictimai-siyasi xadim Səməd ağa Ağamalioğlu tanınmış publisist kimi yüzlərlə məqalənin, doqquz əsərin müəllifidir. Onun qələmindən çıxmış "Azərbaycanın siyasi vəziyyəti", "Bizim yolmuz hayanadır?", "Türk aləmində mədəni məsələlər", "Oktyabr inqilabı və yeni əlifba", "İki mədəniyyət", "Yeni türk əlifbasının müdafiəsində" və digər əsərləri öz zamanında aktual mövzularla həsr olunmuşdu. Bu əsərlər kütüvə tirajlarla çap edilmiş və Azərbaycanın ictimai-siyasi mühiində rəğbət qazanmışdır.

Vəli İlyasov,
"İki sahil"